

16.4. Sənədlərin sorğu əsasında alınmasına görə:	
16.4.1. sənədlərin sorğu əsasında alınmasına görə (hər sənəd üçün):	
16.4.1.1. Azərbaycan Respublikasında	4 manat
16.4.1.2. ölkə xaricində	10 ABŞ dolları
16.5. Sənədlərin leqallaşdırılmasına görə:	
16.5.1. Azərbaycan Respublikasında	4 manat
16.5.2. xarici ölkədə	10 ABŞ dolları
16.6. Notariat bərekətlərinin aparılmasına görə:	
16.6.1. Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlak istisna olmaqla, əmlakdan, o cümlədən nəqliyyat vasitələrindən istifadə etmək və ona sərəncam vermək, kredit əməliyyatlarını yerinə yetirmək hüququ verən etibarnamələrin təsdiqinə görə	20 ABŞ dolları
16.6.2. poçt vasitəsilə daxil olmuş pul vəsaitlərinin, bağlamaların, korrespondensiyaların bank idarələrindən alınması və ona sərəncam verilməsi barədə etibarnamələrin təsdiqinə görə	20 ABŞ dolları
16.6.3. müqavilələrin təsdiqinə görə:	
16.6.3.1. nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə dair müqavilələrin təsdiqinə görə	50 ABŞ dolları
16.6.3.2. qiymətləndirilən digər müqavilələrin təsdiqinə görə	150 ABŞ dolları
16.6.3.3. əmlak bölgüsü, zəminlik və digər qiymətləndirilməyən müqavilələrin təsdiqinə görə	30 ABŞ dolları
16.6.4. sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiqinə görə	10 ABŞ dolları
16.6.5. sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqinə görə (hər səhifə üçün):	
xarici dillərdən	10 ABŞ dolları
xarici dillərə	20 ABŞ dolları
16.6.6. sənədlərdəki imzanın, o cümlədən tərcüməçinin imzasının həqiqiliyinin təsdiqinə görə (hər sənəd üçün)	20 ABŞ dolları
16.6.7. miras əmlakın mühafizəsi üçün tədbirlərin görülməsinə görə	40 ABŞ dolları
16.6.8. vəsiyyətnamələrin təsdiqinə görə	50 ABŞ dolları
16.6.9. vəsiyyətnamənin depozitə qəbul edilməsinə görə	30 ABŞ dolları
16.6.10. vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə görə	100 ABŞ dolları
16.6.11. sənədlərin (vəsiyyətnamə istisna olmaqla) saxlanmaq üçün qəbul edilməsinə görə	20 ABŞ dolları
16.6.12. öhdəliyin icra predmetinin saxlanmaq üçün qəbul edilməsinə görə (hər ay üçün)	20 ABŞ dolları

16.6.13. pul məbləğlərinin və qiymətli kağızların depozitə qəbul edilməsinə görə (hər ay üçün)	20 ABŞ dolları
16.6.14. icra qeydlərinin aparılmasına görə	10 ABŞ dolları
16.6.15. ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsinə görə	10 ABŞ dolları
16.6.16. şəxsin sağ olması və şəxsin müəyyən yerdə olması faktlarının, şəxsin fotosəkildəki şəxslə eyniliyinin və sənədlərin təqdim olunduğu vaxtın təsdiq edilməsinə görə	10 ABŞ dolları
16.6.17. dəniz protestlərinin tərtib edilməsinə görə	10 ABŞ dolları
16.6.18. sübutların təmin edilməsinə görə	10 ABŞ dolları
16.7. Digər konsul əməliyyatlarına görə	10 ABŞ dolları